

# Uşaqqlar üçün Müqəddəs Kitab təqdim edir



## Gözəl Mələkə Ester

Müəllif: Edward Hughes

İllüstrasiya edən: Janie Forest

Tərcümə edən: Günay Əsədova

Uyğunlaşdırın: Ruth Klassen

60 Hekayənin 30 -cisi

[www.M1914.org](http://www.M1914.org)

*Bible for Children, PO Box 3, Winnipeg, MB R3C 2G1 Canada*

Lisənziya: Bu kitabı satmamaq şərti ilə kitabın surətini  
çıxarda bilmək hüququna maliksiniz.

Azərbaycan

Azerbaijan

Ester adında gözəl bir qız var idi. Onun atası və anası  
öləndə, Esterin əmisi oğlu Mordokay onu saxladı. Ester  
yaxşı bir qız kimi öz əmisinə itaət edirdi.



1




Ester Fars ölkəsində yaşayırdı. Amma Ester fars  
deyildi. O, Yəhudi idi. Onun əcdadları Fars ölkəsinə  
döyüş varxıtı sürgün edilmişdilər. Esterin günlərində  
Yəhudilərin bir çoxu Fars ölkəsində yaşayırdı.

2


Fars padşahı dünyanın bütün şahzadələri üçün böyük bir ziyafət qurdu.

Kişilər mələkə Vaşti ilə birlikdə ziyafət edən qadınlardan ayrı yeyib-içirdilər. Sərxoş padşah mələkə Vaştıyəmələkəlik tacını taxmasını və öz gözəlliyini göstərməsini əmr etdi. Mələkə Vaşti imtina etdi.



3

Qadınların öz ərlərinə hörmət etməsini göstərmək üçün padşah qanun çıxartdı ki, bu da Vaştıdən mələkəlik tacını aldı. O artıq mələkə deyildi.



4

Yeni mələkə üçün axtarış başlandı. Padşahlıqda olan bütün gözəl qızların içərisindən padşah Esteri özünə arvad seçdi. Padşah mələkəlik tacını Esterin başına qoydu. Ester padşaha Yəhudi olduğunu demədi, çünki onun əmisi oğlu ona bunu deməməyi demişdi.




5

Əmisi oğlu Mordokay saraya girərkən Esterin xəbərini eşitdi. Bir gün o, iki saray işçisinin padşahı öldürmək haqda planlarını eşitdi. Mordokay padşahın həyatını xilas edən xəbərdarlığı göndərdi. Qulları asdılar və Mordokayın adı padşahın xatirə kitabında yazıldı.




6

Padşahdan sonra ikinci adam olan Haman varlı adam idi. Hamı Haman keçərkən ona baş əyirdi. Bir nəfərdən başqa hamı. Bir Yəhudi olaraq, Mordokay yalnız yaşayan Allaha ibadət edirdi.



7

Haman Mordokaya o qədər nifrət edirdi ki, onu və Fars ölkəsində olan bütün Yəhudiləri öldürməyi qərara aldı.




8



Bu, dəhşətli bir qanun idi. Həm Yəhudilər və həm də Farslar yas tutdular. Amma xatırlayırsan? Allah Esteri mələkə etmişdi. O, Yəhudi idi. O öz sirrini padşahdan saxlayacaqdımı? Yoxsa o, ölüm riskinə gedərək, öz xalqını xilas etməyə çalışacaqdı?


9

Allah Esterə ağıllı bir fikir verdi. O, padşahı və Hamanı ziyafətə dəvət etdi. Orada padşah Esterə istədiyi hər şeyi verəcəyini söz verdi. Ester dedi: “Əgər padşahın xoşuna gələrsə, bu gün onun üçün qurduğum ziyafətə gəlsin, Hamanı da gətirsin”. Onda o, padşaha demək istədiyi şeyi deyəcək?



10

Bu arada Haman Mordokayı edam etdirmək üçün hündürlüyü əlli qulac olan bir dar ağacı düzəltdirir.



11

Həmən gecə padşahın yuxusu qaçır. Xatirə kitabını oxuyaraq o gördü ki, Mordokay onun həyatını xilas etdiyinə görə heç vaxt mükafatlandırılmamışdı.



12

Ertəsi günü səhər padşah Hamandan soruşdu: “Padşahın şərəfləndirmək istədiyi adama nə edilməlidir?” Haman çoxdu. O fikirləşdi ki, padşah onu nəzərdə tutur!



13

Haman padşahdan Mordokayı edam etmək izni almaq üçün gəlmişdi. Dar ağacı hazır idi. İndi o gözləyə bilərdi. Haman həyəcanlı-həyəcanlı öz məsləhətlərini paylaşdı. “Ona padşahın geyindiği şahlıq libası geyindirilsin və başına şahlıq tacı qoyulsun.”




14




“Onu padşahın atına mindirsinlər. Ən yüksək rütbəli rəislərdən biri padşahın şərəfləndirmək istədiyi adamı geyindirərək ata mindirsin və hamının görməsi üçün şəhər meydanında gəzdirsin”. Padşah Hamana əmr etdi: “Tələs və Yəhudi Mordokay üçün bunları et”.

15




Səncə, Haman Mordokayı şöhrətlə şəhər ətrafında gəzdirərkən necə hiss etdi? O, Mordokaya əvvəlkindən daha çox nifrət etdi. Haman fikirləşdi: “Hələ gözlə”. “Tezliklə o, bütün Yəhudilərlə birlikdə öləcək”.

16



Həmin günün axşamı Padşahla Haman mələkə Esterin ziyafətinə gəldi. Padşah yenə Esterə dedi: “Mələkə Ester, nə istəyirsən?” O, öz vədini unutmamışdı. Hamana işarə edərək, mələkə Ester padşaha Hamanın bütün pis düşüncələri haqqında danışdı. Padşah dedi: “Onu edam edin!”

17



Sonra padşah Yəhudilərə özlərini müdafiə etmək üçün digər bir qanun da çıxartdı. Onların hamısı xilas oldu! Mordokay padşahdan sonra ikinci adam oldu və bütün Yəhudilər sevindilər və bir-birlərinə hədiyyələr verdilər. Hətta bu gün də, Yəhudilər Allahın gözəl mələkə Ester vasitəsilə onları necə xilas etdiyini xatırlayırlar.

18

Gözəl Mələkə Ester

Allahın Sözü, Müqəddəs Kitabdan olan bir hekayədir

Ester

“Kəlamının açıqlanması nur saçır”.  
Məzmur 119:130

**Allah, Onun** günah adlandırdığı pis şeyləri etdiyimizi **bilir**.  
Günahın cəzası ölümdür.

**Allah bizi o qədər çox sevir** ki, O Öz yeganə Oğlunu, İsanı Çarmıxda ölmək və bizim günahlarımıza görə cəzanı ödəmək üçün gəldi. **İsa dirildi** və Göylərə getdi! İndi Allah bizim günahlarımızı bağışlaya bilər.

**Əgər sən öz günahlarından dönmək istəyirsənsə**, bunu Allaha de: Əziz Allah, mən inanıram ki, İsa mənim üçün öldü və indi yenidən yaşayır. Xahiş edirəm, həyatıma gəl və mənim günahlarımı bağışla ki, indi mən yeni həyata malik ola və sonra Səninlə əbədiyyən yaşaya bilim. Sənin üçün və Sənin övladın kimi yaşamaqda mənə kömək et. Amin. Yəhya 3:16

**Müqəddəs Kitabı oxu və hər gün Allahla danış!**